



# XUDAFƏRİN



*Qəzet 1932-ci ildən çuxur № 1-2 (6777-6778) 17 fevral 2017-ci il Cəbrayıl RİH-nin orqanı*



*"Biz vətəndaşlarımızı işgaldən azad edilmiş kəndlərə qaytarırıq. Qısa müddətdə Cocuq Mərcanlı kəndini yenidən quracağıq. Kənd sakinləri böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Bunun böyük tarixi əhəmiyyəti var".*

**İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti**

Xarici ölkələrin Azərbaycanda akkredite olunmuş diplomatik nümayəndələri və beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonunun işgaldən azad edilmiş Cocuq Mərcanlı kəndində səfərdə olublar.

60-a yaxın nümayəndə Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxınlaşdır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Oli Həsənov bu səfərin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil edildiyini bildirib.

Diplomatlara məlumat verilib ki, Cocuq Mərcanlı Cəbrayıl rayonunun işgaldən azad olunmuş yeganə kəndidir. Bu kənd ulu önder Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Horadız əməliyyatı zamanı işgaldən azad edilib. Lakin bu kənde qayıtmış mümkün deyildi. Çünkü yaxınlıqdakı Lələtəpə adlanan ərazi işgaldən ididən və o yüksəklikdən bu kənd daim

Ermənistən ordusu tərəfindən atəş tutuldu. Ötən ilin aprel əməliyyat zamanı Talış və Lələtəpə yüksəklikləri işgaldən azad edildi. Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi, tariximizin şanlı sehifəsi oldu. Lələtəpənin işgaldən azad edilməsindən sonra Azərbaycan Prezidenti kəndin bərpası ilə bağlı Sərəncam imzaladı. İlk olaraq 50 menzilin və bir məktəbin inşası üçün vəsait ayrıldı. Ümumilikdə bu il bu kənddə 200 evdən ibarət qəsəbənin salınmasına başlanılaçaq.

Baş nazirin müavini işgaldə qaldığı müddətdə ermənilərin Cocuq Mərcanlıda töretdikləri vəhşiliklər barədə de danışır. Qeyd edib ki, bu kənd cəmi bir neçə ay erməni işgali altında qalmışa baxmayaraq, yerlə-yeksan edilib: "Biz bilirik ki, işgəl altında olan bütün rayonlarımız erməni işgalçuları tərəfindən yerlə-yeksan edilib. İndi siz də öz gözlərinizlə erməni vandalizminin şahidi olursunuz. Görürsünüz ki, dörd-beş ay ərzində kənd necə dağıdırıb. Bu kəndin əvvəlki sakinlərindən biri olan Oqtay

**Heydər Əliyevin azad etdiyi Cocuq Mərcanlıya  
İlham Əliyev ikinci həyat bəxş etdi**

**Xarici ölkələrin Azərbaycandakı diplomatik  
nümayəndələri və beynəlxalq təşkilatların  
Bakıdakı nümayəndəliklərinin rəhbərləri  
Cocuq Mərcanlıda olublar**

**Prezident İlham Əliyev böyük qayıdışı  
Cocuq Mərcanlıdan başladır**

tay Həziyev cəmi beş ay məcburi köckünlük həyatı yaşıyib. Kənd işğaldən azad olunan kimi Oqtay Həziyev öz ailəsi ilə birlikdə buraya köçüb. Baxmayaraq ki, kənd daim erməni ordusu tərəfindən atəş altında saxlanılırdı".

Oli Həsənov Cocuq Mərcanlıya bu cür səfərlərin təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra nümayəndə heyetine ANAMA tərəfindən aparılan mənimləmə əməliyyatı barədə məlumat verilib. Qeyd edilib ki, artıq 13 gündür minutəmizləmə əməliyyatı aparılır. Əməliyyat 300 hektar ərazidə həyata keçirilir. Bu günde 71 min kvadratmetr ərazi

su, qaz xətləri çəkilecək.

Oli Həsənov məcburi köckünlərin öz doğma torpaqlarına hər zaman bağlı olduğunu bildirərək deyib: "Aprel döyüşlərindən sonra 250 ailə bu ərazilərə qayıtmala bağlı bizə ərizə ilə müraciət etdi. Azərbaycan Prezidenti də dərhal bu kəndin bərpası ilə bağlı Sərəncam verdi. Ermənistən prezidenti də görür ki, Azərbaycanda işgaldən azad olunmuş ərazilərin bərpasına başlanıllır. Bu, Böyük Qayıdışın başlangıcıdır. Azərbaycan və erməni xalqları tarixən birləikdə qonşuluq şəraitində yaşayıblar. Onlar arasında heç bir konflikt olmayıb. Bəzi beynəlxalq təşkilatlar münaqişənin həllindən

evə təşəkkürünü bildirib. Dünyada sühün, əmin-amalığın bərqərar olmasını arzuladığını deyən məcburi köckünlər Ermənistən tərəfindən Azərbaycan torpaqlarının işgalinin bəşeri cinayət olduğunu vurgulayıb.

Sonra nümayəndə heyeti Oqtay Həziyevin evində qonaq olub. Ev sahibi məcburi köckünlük həyatı, Cocuq Mərcanlıya qayıdışı, buradakı kənd təsərrüfatı fəaliyyəti ilə bağlı etrafı məlumat verib.

Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova səfərlə bağlı təessüratlarını jurnalistlərə bələşərək deyib: "Cocuq Mərcanlı kəndinə səfər bizim üçün çox mərəqəli oldu. Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu hiss etdik".

Səfir tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikiləməsini arzuladığını bildirib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlı kəndinə səfər etməyin nümunəvi addım olduğunu vurgulayıb. Diplomat Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ağır və çətin olduğunu gözləri ilə gördüklerini qeyd edib.

"Bizim Cocuq Mərcanlıya bu səfərimiz çox əhəmiyyətlidir. Xarici ölkələrin səfirləri öz gözleri ilə həqiqətləri görə bilirlər. Bir və mənaqışə barədə sənədlərdən oxuyasan və ya deyilənləri eşidəsən, biri də var özün hər şeyin şahidi olasan. Buradakı insanları görəndə bir daha bu münaqişənin tezliklə həll olunmasının vacibliyini hiss edirsən", - deyə diplomat vurgulayıb.

"Cocuq Mərcanlıda gördükərim məndə çox böyük təessürat yaratdı. Bu səfər önemli səfərdir".

Bu fikirləri isə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.

Səfir vurgulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün variantlar təpilməlidir. ATƏT-in Minsk qrupunun üzvü olaraq Fransa münaqişənin sülh yolu ilə həllini dəstekleyir.



təmizlənib, 17 ev yoxlanılıb. Əməliyyat zamanı beş ədəd parlama-mış hərbi sursat aşkar edilib. Baş nazirin müavini qeyd edib ki, bu gündən artıq kənddə bərpa işlərinə başlanılıb. İşgaldən əvvəl kənddə 290 ailə yaşayır. Azərbaycan xalqı müharibə istəmir. Erməni ordusu işgəl olunmuş əraziləri tərk edəndən sonra bu iki xalq yənə də məhrəban şəraitdə yaşayacaq. Buna heç kimin şübhəsi olmasın. Bunu Serj Sarkisyan nə qədər tez başa düşsə, öz xalqına o qədər çox xeyir vermış olacaq.

Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı suallar verirlər, bəzən müəyyən konfliktlərin yaşanacağını deyirlər. Bunlar cəfəngiyatdır. Erməni xalqı da bu münaqişədən yorulub. Azərbaycan xalqı müharibə istəmir. Erməni ordusu işgəl olunmuş əraziləri tərk edəndən sonra bu iki xalq yənə də məhrəban şəraitdə yaşayacaq. Buna heç kimin şübhəsi olmasın. Bunu Serj Sarkisyan nə qədər tez başa düşsə, öz xalqına o qədər çox xeyir vermış olacaq.

Azərbaycan Prezidenti sülh danişqları üçün imkanın tükənmədiyi düşündür. Hesab edirik ki, bu məsələnin həlli üçün beynəlxalq təşkilatlar, onların üzvləri Ermənistən rəhbərliyinə təzyiq göstərməlidirlər".

Cocuq Mərcanlıdan məcburi köckünlü dushman Atakişi Atakişiyev doğum kəndlərinin bərpasına görə Azərbaycan Prezidenti İlham Əliyev

## BİLDİRİŞ

Fevralın 23-də saat 10:00-da Biləsuvar rayonu ərazisindəki 4 sayılı qəsəbə klubunda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal İltifat oğlu Həsənovun 2016-ci ildə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı olacaqdır.

Rəy və təkliflər bildirmək üçün hesabat məruzəsinin mətnini qəzətimizdə veririk.

(Bax: səh. 2-5)

# 2016-ci ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələr barədə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı K.İ.Həsənovun

Dünyada qlobal maliyyə böhərinin getdikcə dərinleşməsi, təhlükələrin, risklərin, qanlı müharebelerin artması ilə müşahidə olunan 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi, yüksək siyasi iradesi sayesində, təmeli Ümummilli liderləri Heydər Əliyev tərəfindən qoyulan sabitlik və inkişaf yolu ötən ildə də uğurla davam etdirilmişdir. Milli mənəfəyə əsaslanan və xalqın güclü dəstəyini qazanan siyaset, Respublikamızı qlobal məqyasda böyük hörmət və imic qazanan ölkəyə çevirmiştir. Həyata keçirilən davamlı iqtisadi islahatlar və məqsədyönlü siyaset sayesinde ölkəmiz sosial və iqtisadi infrastruktur qurulduğunda, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rıfah halının yaxşılaşmasında, təqdimatçı ugurlara imza atıb. Son 13 ildə Ölkə iqtisadiyyatında 10.6 faiz artım olmuş, ÜDM-ın həcmi 6.5 dəfə artmış, bunun sayesində Azərbaycan dünya ölkələri arasında 2004-cü ildəki 134-cü yerdən 79-cu pilləyə yüksəlmışdır. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumu olan Davos ümumdünya iqtisadi forumunun he-sablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya məqyasında rəqabət qabiliyyətinə görə üç pille irəliyərək 40-ci pillədən 37-ci pilləyə qalxmışdır.

Böhrə ili olmasına baxmayaraq, 2016-ci ildə Respublikada bütün sosial proqramlar icra edilib, Respublikanın ayrı-ayrı bölgələrində qacqın və məcburi köçkün soydaşlarımızın yaşayış şəraitiñin yaxşılaşdırılması iştigametində yeni qəsəbələr, şəhərciklər salınıb, 29 yeni məktəb tikilib, 485 məktəb təmir edilib, 41 xəstəxana tikilib və ya təmir edilmişdir. Dünya ölkələrinin iqtisadiyyatında geriliklər müşahidə olunsa da, ötən ildə qeyri-neft se-nayesi 5 faiz, kənd təsərrüfatı 2.6 faiz, maaşlar 7 faiz, pensiyalar isə 8 faiz artmışdır.

Ölkə iqtisadiyyatında son illərdə əldə olunan davamlı inkişaf, hərbi potensialımızı iləbəl artırmağa imkan yaratmışdır. Məhz bunun sayesində Azərbaycan ordusu temas xəttində tam üstünlüye nail olmuşdur. Bu ilin aprel döyüşlərində Milli Ordumuz Azərbaycan xalqına qəlebə sevinci bəxş etdi. Aprelin 1-dən 2-nə keçən gecə əks hücum neticəsində Cəbrayıl və Füzuli rayonu iştigametində geniş ərazini nəzarətə saxlamaq imkanı verən strateji əhemmiliyəti "Lələ təpə" yüksəkliyinə nəzəret əle keçirildi, Naftalan şəhərinə təhlükə yaradı biləcək Təlis kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşməndən azad edildi. Bununla da Azərbaycan Ordusun xalqımızın ruhundan böyük bir canlanma yaradı, işğal altında olan torpaqlarımızın düşməndən azad olunacağına olan inamı daha da artırı. Həmçinin bu tarixi zəfer soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı üçün bir stimul verdi.

Aprel döyüşündə Cəbrayıl rayonundan hərbi xidmətdə olan Qəhrəmanov Ruhin Əşref oğlu və İbrahimov Azər Mahmud oğlu şəhid olmuş, Qəhrəmanov Qəhrəman Əşref oğlu və Əliyev Elgün Ədalət oğlu yaralanmışdır. Döyüşlərde göstərdikləri şücaetə görə Azərbaycan Pespiblikası Prezidentinin 19 aprel 2016-ci il tarixli Sərəncamı ilə ölümündən sonra Ruhin Qəhrəmanov "İgidliyə görə" medalı, Mahmud İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, Şəhid Ruhinin qardaşı - müddətdən artıq hərbi xidmətdə olan Qəhrəman Qəhrəmanov "İgidliyə görə" medalı ilə təltif edilmişlər.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin "işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq

## H e s a b a t

Mərcanlı kədinin bərpası ilə bağlı tədbirlər haqqında" 24 yanvar 2017-ci il tarixli Sərəncamı Qarabağa qayğısının başlangıcını qoyma. Bu qərar nəinki biz Cəbrayillilər, bütün Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdır.

Cənab Prezidentin "Məcburi köçkünler və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" köçkünlerimizin sosial müdafiəsinə iştigametlənmiş Fərmanı bu təbəqədən olan insanlara Dövlət başçısı tərəfindən göstərilən digət və qayğının davamı oldu. Məhz Fərmanı əsasən bu ilin yanvar ayından etibarən kommunal xidmətlərin dəyeri və digər xidmətlər daxil olmaqla müəyyən edilmiş müavinət məcburi köçkünlerin şəxsi hesablarına ödənilir. Bununla köçkünler communal məsəflərlə qənaət etməklə, verilen aylıq müavinətlerin bir hissəsini digər zəruri ehtiyaclarına sərf etmək imkanı qazanmışlar.

Ötən il 26 sentyabrda Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərə bağla keçirilmiş Referendum (Ümumxalq səsverməsi) ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan məsələlərden biri kimi yadda qaldı. Referendumu yüzdən çox xarici müşahidəçi izləmiş, beynəlxalq rəsəd sərgüsü agentliyinin keçirdiyi exit-pollun nəticələri ilə rəsmi nəticələr üst-üstə düşmüşdür. Bu da referendumun demokratik və şəffaf keçidiyi, Azərbaycan xalqının referendumin nəticələrindən tam razı qalğıını, onların iradəsinin referendumin nəticələrində öz əksini tapdıgtı gösterir.

Ötən hesabat ilində Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış 79.0 min rayon əhalisi ilə işlək əlaqələr yaratmaq məqsədi ilə bütün məskunlaşma ərazilərində səyyar qəbular keçirilmiş, onların yaşayış şəraiti, məşğulluğu və qeyri problemləri öyrənilərək həlli iştigametdə əməli tədbirlər görülmüşdür. Əhalilər keçirdiyimiz çoxsaylı görüş və qəbullarda, rayon əhalisinə ən çox narahat edən problemlər öyrənilərək ümumiləşdirilmiş və onların hər birinin həlli üçün program və perspektivlər müəyyənətir.

Hesabat ili ərzində rayon üzrə 1291 uşaq doğulmuş, 404 nəfər vətəndaşımız vəfat etmiş, 449 nikah, 93 nəfər boşanma qeydə alınmış, 329 nəfər rayonun qeydiyyatına gəlmiş, 90 nəfər isə qeydiyyatdan çıxmışdır. Ümumilikdə 887 nəfər təbii artım, 239 nəfər miqrasiya artımı olmaqla əhalinin sayı ilin sonuna 78966 nəfər, ailələrin sayı isə 17209-a çatmışdır. Ötən il nisbətən rayon əhalisinin sayı 1126 nəfər və ya 1,4 faiz artmışdır.

Keçən hesabat ilində rayon icra hakimiyyətinə xəstəliyi və digər zəruri ehtiyacları ilə əlaqədar müraciət edən aztəminatlı vətəndaşlarımiza imkanlarımız daxilində məddi və mənəvi dəstək olmağa çalışmış, qaldırıqları hər bir məsələyə díq-qətəl yanaşmışdır. Belə ki, rayon təşkilatlarında çalışanların əmək haqlarından könüllü olaraq ayırdıqları 1% vəsaitdən formalasən "Xeyriyyə" fondundan və digər mənbələrdən rayon icra hakimiyyətine müraciət edən cəmi 1255 nəfər (ağır xəstelikdən əziyyət çəkənlərə, şəhid ailələrinə, Qarabağ mühərbiyi iləllərinə, Çernobil iştirakçılarına, fəvqələdə hadisələrdən zərər çəkənlərə) sakınımına 116,3 min manat və xeyriyyə iştigamətli mədəni kütüvə tədbirlərə 17,1 min manat, Xudafərin rayon qəzetinin çap edilməsinə 2,7 min manat vəsait xərclənmişdir. Dövlət bündəsindən isə məcburi köçkünlər il ərzində 14 milyon 619 min manat yemək

xərci müavinəti ödənilmişdir. İcra hakimiyyətindən verilən bütün təyinatlar üzrə maddi yardımalar köçkünlerimizin faktiki məskunlaşdırıqları yerlərə fəaliyyət göstərən banklara, yemək xərci üçün dövlət bündəsindən vətəndaşların adlarına olan plistik kartlara köçürülmüşdür.

Rayon əhalisindən xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin sosial müdafiəsi ilə bağlı olan Sosial Müdafiə Fonduñun rayon şöbəsi de qeydiyyatında olan 8474 nəfər pensiyaçıya xidmət göstərir. Onlardan 3081 nəfəri yaşa gərə, 577 nəfəri elliliyə görə, 316 nəfəri isə aile başçısını itirməyə görə pensiya alanlardır. İl ərzində rayondan əmək pensiyası alan vətəndaşlara 17417,4 min manat pensiya, 2587 nəfər sosial pensiyaçıya 2151,7 min manat müavinət, 187 ailənin 812 nəfər üzvünə 346,8 min manat ünvanlı sosial yardım ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-ci il tarixli Sərəncamına əsasən 9 nəfər 1941-1945-ci illər Böyük Vətən Mühərbişə İştirakçılarının hər birinə 1000,0 manat, 43 nəfər döyüşünün dül qadirlarına və 18 nəfər arxa cəbhə İştirakçılarının hər birinə 500 manat olmaqla ümumiyyət 38,5 min manat maddi yardım ödənilmişdir. Rayın icra hakimiyyəti isə Böyük Vətən Mühərbişə qələbenin 71 illiyi ilə əlaqədar veterenlərlə görüş keçirmiş və onlara hədiyyələr təqdim edilmişdir.

20 minə yaxın rayon əhalisindən məskunlaşdırılmış, birbaşa xidmət ərazisindən qazlaşdırılmış, qəsəbələr və qəsəbələr bilər. Əhalinin məşğulluğu, bərpa rayonu ərazisindən qəsəbələrde əhalini narahat edən məsələlər əsasən işsizlik, qəsəbələrin qazlaşdırılması, qəsəbələr və qəsəbələr bilər. 2007-ci ildə istifadəyə verilmiş 5 qəsəbənin içməli su xələrinin 1 və 1 sayılı qəsəbələrini mərkəzi nasosxanadan 9 sayılı qəsəbəye su neql edən 15120 paqon metr borunun dəyişdirilməsi, qəsəbələr üzrə 125 evin təmiri və 70-e yaxın ailənin evlə təmin olunması məsələlidir.

Əhalinin en ümde problemi olan işsizlik məsələsi araşdırılların beş nəticəyə ələndi ki, əhalinin kütləvi məşğulluluğu üçün burada ənənəvi kənd təsərrüfat sahələrinin inkişafına ömər vermək daha məqsədliyidir. Əhalimizin kompakt məskunlaşdırığı bu qəsəbələrdə, eləcə də Saatlı, Sabirabad və digər kənd rayonlarında iqlime görə xarakterik olan kənd təsərrüfatı bitki-lərinin əkilib becerilməsi mümkündür. Belə ki, əhalinin kütləvi məşğulluluğu, gəlir eldə etməsi nəil olmaq üçün pambıqcılıq, baramaçılıq, taxılçılıq və heyvandarlıq sahələri rayon əhalisine tanış sahələrdir.

Məhz bunu nəzərə alaraq Ölkə Prezidenti cənab İlham Əliyevin Respublikanın kənd rayonlarında ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı tapşırıqların icrası olaraq 2016-ci ilde ilkin olaraq 34 hektar sahəne pambıqcılıq əkili və qəsəbələrdən təqdim edilmişdir. Həmçinin MKSİF-nun Dünya Bankı ilə birgə Programı çərçivəsində, 2017-ci ildə qəsəbələrdə gəlir artırmaq və təmir etmək istənilənlər təqdim edilmişdir. Həmçinin MKSİF-nun 2016-ci ilin iyul ayında plastik borularla əvəzlenmiş, 1 sayılı qəsəbədeki mərkəzi nasosxanadan 9 sayılı qəsəbəye su neql edən 15120 p/m turbanın yararsız hissələrinin dəyişdirilməsi isə bu il həllini tapacaqdır.

Qəsəbələrdə əməkqabiliyyəti qadınların işə cəlb edilməsi məqsədilə uyğun məşğulluq sahələrinin yaradılması yönündə iş aparılır. İlkin olaraq bu il 11 sayılı qəsəbəde "Quba xalçaçı qadınlar" birləşməsi yaradılmışdır. Qəsəbələrdən keçən magistralların əsaslı təmiri üçün 1000 metr uzunluğunda 60,0 min manat vəsait dəyərində naturada mal-qara və digər materialları verəcəkdir. Lakin bu kimi tədbirlər, daimi iş yerlərinin çatışmadığı, əhalimizin kompakt yaşadığı bəsəbələrdə işsizlik problemini qismən həll edir. Buna görə də mövsümü işlərin mehdudlaşdırıldığı qış aylarında vətəndaşlar iş olmayı üçün işsizlik müavinəti almaq barədə rayon icra hakimiyyətinə və Məşğulluq Mərkəzinə çoxlu sayıda müraciətlər edilir. Bunu nəzərə alaraq Məşğulluq Mərkəzi öz xətti ilə ictimai işlərin təşkilinə, yeni iş yerlərinin açılmasına, özünə məşğulluq programının genişləndirilməsinə ciddi fikir verməlidir.

Keçən il qəsəbədaxili yolların temiri üçün aidiyəti üzrə "Dövlət-qəşqinom" a, 11 qəsəbəni birləşdirən magistral yolun əsaslı təmiri üçün isə "Azərvtoyol" ASC-ə müraciət olunmuş və hər iki problemi bu il həll olunması gözlənilir. Belə ki, Məcburi Köçkünlerin Sosial İnkıfət Fondu xətti ilə, ilkin olaraq 2003-cü ildə istifadəyə verilmiş 6 qəsəbənin daxili yollarının əsaslı təmiri üçün 14 min ədədi rayonumuza getirildi və həmin tinglər 8-9-10 və 11 sayılı qəsəbələrdə yaşayan 78 ailəyə məqavilə əsasında payla-naraq vətəndaşların həyətəni sahələrinə bitişik ərazilərdə ekildi. Məhafizə üçün tut əkilmis sahələr çəpərə almış və tinglərin normal bitiş üçün hazırlıda arotexnikaya uyğun becerme işləri aparılır. Yaxın gələcəkdə qəsəbələrdə barama istehsali üçün tut bağı sahələrinin 40 hektara çatdırılması nəzərdə tutulub. Bu məqsədə eləvə tut tingi və tut toxumu alınması üçün aidiyəti strukturlarla danışıqlar aparılır.

Qəsəbələrdə əməkqabiliyyəti qadınların işə cəlb edilməsi məqsədilə uyğun məşğulluq sahələrinin yaradılması yönündə iş aparılır. İlkin olaraq bu il 11 sayılı qəsəbəde "Quba xalçaçı qadınlar" birləşməsi yaradılmışdır. Qəsəbələrdən keçən magistralların əsaslı təmiri üçün 16,3 kilometrində əsaslı təmir aparılması üçün "Azərvtoyol" ASC keçən ilin ortalarından etibarən təmirə alınması üçün 16.3 kilometrində əsaslı təmir aparılması üçün "Dövlət-qəşqinom"un MİS tərəfindən qəsəbələr üzrə 18 evdə təmir-bərpa işləri aparılmış, daimi yaşayış olmayan 31 ev əvvəlki sahiblərindən razılıq əsasında alınaraq ev ehtiyacı olan digər ailələrə verilmişdir. Qəsəbələrdə 125 evin təmiri ilə əlaqədar tərifimizdən Kəmətin idiyiyəti üzrə Mənzil İstismar Departamenti qarşısında məsələ qaldırılmışdır.

2007-ci ildə istifadəyə verilmiş 1858 evdən ibarət 5 qəsəbənin içməli su xələrində aşınmaya məruz qalmış 5600 p/m hissə müraciətimz əsasında "Azərsu" ASC tərəfindən 2016-ci ilin iyul ayında plastik borularla əvəzlenmiş, 1 sayılı qəsəbədeki mərkəzi nasosxanadan 9 sayılı qəsəbəye su neql edən 15120 p/m turbanın yararsız hissələrinin dəyişdirilməsi isə bu il həllini tapacaqdır.

Fövqələdə leysan yağışları zamanı 1 sayılı qəsəbənin mərkəz na-hiyəsinə toplaşan suyun qəsəbənə kənarlı axıdlıması üçün qəsəbənin kənarından keçən kollektor şabəkəsinə qədər 1000 metr uzunluğunda yüksək su tutumlu arx çəkilmiş və onun həyətlərə kecid hissəsinə hər birinin diametri 500 mm, uzunluğu isə 5 metr olan 20 edəb azbes segment turbalar qoyulmuşdur. Bununla da 1 sayılı qəsəbəde su basma problemi demek olar ki, 70 faiz həll edilmişdir.



## 2016-ci ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələr barədə Cəbrayıl rayon icra Hakimiyyətinin başçısı K.İ.Həsənovun

### H e s a b a t

Əhalimizin kompakt yaşadığı köckün qəsəbələrində etraf mühitə və insan sağlığının mənfi təsir göstərən amillərin aradan qaldırılması məqsədi ilə 2016-ci ilin iyun ayı "Təmizlik ayı" elan olunmuş və ay ərzində görüləcək işlər dair tədbirlər planı təsdiq edilmişdir. Eyni zamanda aylıqda nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətə heyata keçirilməsinə təmin etmek üçün rayonun məsul vəzifəli şəxsləri daxil olmaqla rayon qərargahı və ayri-ayrı qəsəbələr üzrə feallardan ibarət işçi qrupları yaradılmışdır. Bir ay davam edən bu kompaniyada qəsəbədaxili küçələrin və qəsəbələri birləşdirən magistral yolun piyada sekiləri alaq otlarından və lazımsız əşyalardan təmizlənmiş, qəsəbədəki fərdi evlərdən küçəyə axıdlan tullantularının yığılması üçün həyətlərdə quyular qazılmış, nəzərdə tutulmayan erazilərdə toplamış peyin və digər qalıcılar yığılaraq kənara daşınmışdır. Aylığın sonunda hər qəsəbədə görülen işlər meyarlar üzrə qiymətləndirilmiş, "Təmiz qəsəbə", "Təmiz küçə" nominasiyaları üzrə qalıbler müeyyənləşdirilərək mükafatlandırılmışdır.

Qəsəbələrdə ötən il bir sıra yaşıllıq, təmir, abadlıq işləri görülmüş, 3 sayılı qəsəbə ərazisində salınmış rayon qəbiristanlığında mövcud olan bəzi yardımçı tikililər, infrastrukturlar bərpa edilmiş, həyəti abadlaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında 520 kv.m asfalt sekilərə tamet plitlər döşənmiş, hasarlar renglənmiş və hazırda 1265 kv.m sahədə yararsız hala düşmüş tamet plitlər müasir tipli dekorativ daş plitlərlə əvəz olunur. Parkda və yol kənarlarında isə yaşlılıq məqsədi ilə ərzində 5611 ədəd ağac, 300 ədəd isə dekorativ gül kolları ekilmişdir. Bu il isə 1020 kv.m sahədə dekorativ daş plitlərin, 864 kv.m sahədə tamet plite əsasında yeni sekilərin salınması, uşaqlar üçün əyləncə gülşələrinin yaradılması, dekorativ işq dırəklərinin quraşdırılması və fəvvərəli su hovuzunun təmir edilərək yenidən qurulması nəzərdə tutulmuşdur.

Cənab Prezidentin 01 iyun 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köckünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və müvafiq sərəncamlarla bu Proqrama edilmiş əlavələrə uyğun olaraq son 12 ilde Cəbrayıl rayonundan olan köckün ailələrindən 5500 ailə dövlət tərəfindən təkiliş yeri yaxın yerde yeni salınmış qəsəbələrə köçürüldü. Qəsəbələrin hər birində müasir orta məktəb, tibb müəssisəsi, inzibati bina və digər infrastrukturlar tikilib istifadəyə verilmişdir.

Kənd rayonlarında salınmış yenidən qəsəbələrdə köckünlərimizin məskunlaşması, onların mənzil məişət şəraitinin yaxşılaşması ilə yanaşı məşğulluq probleminin də həllində əhəmiyyətli rol oynamışdır. Xüsusiən də keçən ildən başlayaraq aranıqası rayonlarında pambıq ekini sahələrinin genişləndirilməsi köckünlərimizin işə cəlb olunmasına əlverişli şərait yaradıb. Artıq soydaşlarımız 10 ilən çoxdur ki, qəsəbələrdə istifadələrinə verilmiş pay torpaqlarında ekin-biçirlər məşğul olur, mal - qara saxlayır və sahibkarlıq fəaliyyəti göstərirler. Nəticədə 2016-ci ilde rayon üzrə ümumilikdə 17,0 milyon manatlıq ümumi daxili məhsul, o cümlədən keçən ilindən 6,5 faiz çox olmaqla

14,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal ediləmisdır.

Cəbrayıl rayonu işğaldan əvvəl və indiki dövrə həmişə kənd təsərrüfatı rayonu kimi tanınıb, rayon üzrə ümumi daxili məhsul istehsalının əsasını kənd təsərrüfatı təşkil edib. Rayon əhalisi bu ənənəvi işğaldan sonrakı dövrde də davam etdirir. Olka Prezidentinin qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun inkişafına dəstəyi nəticəsində son illər bu sahədə ciddi irəliləyişə nail olunmuş, əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının idxaldan asılılığı xeyli azalmış, ümumadxili məhsul buraxılışında aqrar sektorun payı nəzərəcpaçaq dərəcədə çıxalmışdır. Respublikamızda ötən il kənd təsərrüfatında artım 2,5% olduğu halda, rayonumuzda 6,5% olmuş, rayon üzrə ümumadxili məhsul buraxılışında aqrar sektorun payı 86,2% təşkil etmişdir.

Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq ise 0,4 sentner artmışdır. Ötən ilə müqayisədə tərəvez, bostan, kartof, şəker çuqunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir. Məhsul istehsalçılarının yüksək kondisiyali taxıl toxumları ile təmin etmək məqsədi ilə rayonda fealiyyət göstəren 2 özel toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxıl əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.

Əhalinin həyvandarlıq məhsullarına olan tələbatının bütünlükə daxili istehsal hesabına ödənilmesi istiqamətində də işlər davam etdirilmişdir. Ötən il rayonda iribuyunuuzu heyvanların sayı 10372 baş, xırdabuynuzlu heyvanların sayı 114365 baş, quşların sayı 121861 baş olmuşdur. Hesabat ilində kəsilmiş çəkide 1001 ton et, 7176,6 ton süd, 4438 min ədəd yumurtu və 147,7 ton yun istehsal edilmişdir. Ötən ilə müqayisədə et istehsalı 74 ton və ya 8%, süd istehsalı 472,6 ton və ya 7%, yumurtu istehsalı 208 min ədəd və ya 4,9%, yun istehsalı 7,1 ton və ya 5% artmışdır. Lakin etiraf edilməlidir ki, həyvandarlıqda məhsuldarlıq göstəriciləri hələ də aşağıdır. Bu sahədə intensiv inkişafı təmin etmək məqsədilə tədbirlər davam etdirilməkdədir. Bu məqsədə "Həyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən son illər xaricdən 100 min başdan çox damazlıq cins düzə gətirilmişdir. Hazırda bu sahədə əsaslı və dayanıqlı nəticəyə nail olmaq üçün sənvi mayalanma tədbirlərinin genişləndirilməsi prioritet vəzifə kimisi qarşıya qoyulmuşdur. Bu sahəyə dövlətin stimullaşdırıcı dəstəyi nəticəsində ötən il rayon üzrə 598 baş inek və dütəyədə sənvi mayalamaya aparmış, il ərzində 352 baş cins buzov alınmışdır. Təqdirəlayiq hələr ki, artıq əvvəlki illərdə sənvi mayalanma yolu ilə alınmış buzovlar hesabına yüksək məhsuldar cinslərə inek sürüsü formalşamışdır.

Heyvandarlıqda sənvi mayalanma aparılmasına maraqlı daha da

artırmaq məqsədi ilə Nazirler Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 Nö-li qərarına əsasən ötən ilin oktyabr ayından başlayaraq sənvi mayalanma yolu ilə alınmış hər buzova görə həyvan sahiblərinə 100 manat subsidiya verilməsinə başlanılmışdır. Artıq rayon üzrə ötən il 54 həyvan sahibine 57 baş sağlam buzova görə 5700 manat məbləğində subsidiya verilmişdir.

Hesabat ilində həyvandarlıqda epizotik vəziyyət tam nəzarətdə saxlanılmış, mal-qara və quşlar arasında profilaktiki peyvəndləmə tədbirləri vaxtında aparılmış, nəticədə mal-qara arasında xəsteliklərden tələfat baş verməmişdir.

2017-ci ilde kənd təsərrüfatı məhsullarının istehsalının, o cümlədən, ixracyönlü məhsul buraxılışının həcminin artırılması sahəsində qarşımızda ciddi tapşırıqlar durur. "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji yol xəritəsi"nə uyğun olaraq cari ilde Ölək əhalisinin ərzaq məhsulları ile etibarlı təminatını yaratmaq, Ölək ərzaq təhlükəsizliyinin təmin edilməsinə dəstək göstərmək məqsədi ilə rayon üzrə taxił istehsalının 9 min tona, tərəvez istehsalının 900 tona, kartof istehsalının 500 tona, pambıq istehsalının 140 tona, istehsalının 1900 tona, süd istehsalının ise 7500 tona çatdırılması hədəf kimi qarşıya qoyulmuşdur.

Bu məqsədə Cənab Prezidentin tapşırığı ilə məhsul istehsalçılarına güzəştli qiymətlərə texnikalar, mineral gübərlər, damazlıq həyvanlar satılır. Mezbu dəqiqətinqarşılığında məhsul istehsalçılarıımız sayaları dəha da artıracaq, aqrar sahədə tətbiq olunmaqdə olan yeni texnologiyalarla istifadəni genişləndirəcəklər.

Aqrar sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün sənvi toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxił əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.

Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq ise 0,4 sentner artmışdır. Ötən ilə müqayisədə tərəvez, bostan, kartof, şəker çuqunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir. Məhsul istehsalçılarının yüksək kondisiyali taxıl toxumları ile təmin etmək məqsədi ilə rayonda fealiyyət göstəren 2 özel toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxił əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.

Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq ise 0,4 sentner artmışdır. Ötən ilə müqayisədə tərəvez, bostan, kartof, şəker çuqunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir. Məhsul istehsalçılarının yüksək kondisiyali taxıl toxumları ile təmin etmək məqsədi ilə rayonda fealiyyət göstəren 2 özel toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxił əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.

Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq ise 0,4 sentner artmışdır. Ötən ilə müqayisədə tərəvez, bostan, kartof, şəker çuqunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir. Məhsul istehsalçılarının yüksək kondisiyali taxıl toxumları ile təmin etmək məqsədi ilə rayonda fealiyyət göstəren 2 özel toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxił əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.


Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq ise 0,4 sentner artmışdır. Ötən ilə müqayisədə tərəvez, bostan, kartof, şəker çuqunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir. Məhsul istehsalçılarının yüksək kondisiyali taxıl toxumları ile təmin etmək məqsədi ilə rayonda fealiyyət göstəren 2 özel toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxił əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.

Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq ise 0,4 sentner artmışdır. Ötən ilə müqayisədə tərəvez, bostan, kartof, şəker çuqunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir. Məhsul istehsalçılarının yüksək kondisiyali taxıl toxumları ile təmin etmək məqsədi ilə rayonda fealiyyət göstəren 2 özel toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxił əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.

Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq ise 0,4 sentner artmışdır. Ötən ilə müqayisədə tərəvez, bostan, kartof, şəker çuqunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir. Məhsul istehsalçılarının yüksək kondisiyali taxıl toxumları ile təmin etmək məqsədi ilə rayonda fealiyyət göstəren 2 özel toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxił əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.

Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq ise 0,4 sentner artmışdır. Ötən ilə müqayisədə tərəvez, bostan, kartof, şəker çuqunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir. Məhsul istehsalçılarının yüksək kondisiyali taxıl toxumları ile təmin etmək məqsədi ilə rayonda fealiyyət göstəren 2 özel toxumçuluq təsərrüfatları tərəfindən 225 ton 1 ve 2-ci növ reproduksiyalı toxum istehsal edilərək istehsalçılarla satılmışdır. Bununla da hesabat ilində taxił əkinin işe məşğul olan fərdi istehsalçıların tələbatının 34%-i yerli toxumcular tərəfindən ödənilmişdir.

Rayon üzrə ötən il dənli bitkilerin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31,6 sentnerə çatdırılmış, əvvəl ilə müqayisədə məhs



# 2016-ci ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələr barədə Cəbrayıllı rayon icra Hakimiyyətinin başçısı K.İ.Həsənovun

## H e s a b a t

Artıq səmərəli işi ilə Azərbaycanın brendinə çevrilmiş "ASAN Xidmet" sahəsində rəhbər tutulan fəaliyyət standartlarının dövlət orqanlarında tətbiqi istiqamətinə uyğun olaraq rayon icra hakimiyyəti tərefindən göstərilən 17 xidmət haqqında məlumatlar yeni yaradılmış Elektron Reystə [www.dxr.az](http://www.dxr.az) portalına daxil edilmiş və gələcəkdə bu xidmətlər işlək vəziyyətə gətirilərkən ondan operativ olaraq istifadə ediləcəkdir.

İndiki halda rayon icra hakimiyyəti, rayon üzrə məcburi köçkün statusu olan şəxslərdən vahid aylıq müavinət alanların adlı siyahısını Elektron hökumət portalına yerləşdirmiş və hər ay həmin sistəmdə siyahıya daxil olan və çıxarılanların hərəkəti yenilənir. Eyni zamanda elektron xidmətlərin tətbiqi sahəsində baş verən yeniliklər və ondan istifadə qaydaları barədə rayon əhalisinin maarifləndirilməsi istiqamətində təhlükət-izahat işləri aparılıcakdir.

"ASAN xidmet" konsepsiyası dövlət xidmətlərinin səmərəliliyinin artırılması və dövlət idarəciliyinin təkmilləşdirilməsi ilə yanaşı, həmçinin korrupsiya və rüşvətxorluğa qarşı effektiv institutional vasitə kimmi çıxış edir. Ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə tapşırığı ilə bu il Mingeçevir və Qubad regional "ASAN Həyat" Kompleksinin istifadəyə verilməsi, Şəki və İmişli döyə iki kompleksin inşasına başlanması, eləcə də Bakı şəhərində da-ha iki "ASAN Kommunal" Mərkəzin yaradılmasının nəzərdə tutulması bu xidmətə Respublikada çox böyük önəm verilməsindən xəbər verir. Məhz "ASAN xidmet" sayesində vətəndaş-məmər təməsi getdikcə tam aradan qalxır, korrupsiya və rüşvətxorluq kimi mənfi meyllərin qarşısında siper çəkilir, an əsası isə vətəndaşlar rahat xidmətlə təmin olunurlar.

Ölkə başçısının Azərbaycanda korrupsiya həllərinin qarşısının alınması, buna şərait yaradan mühitin deyişdirilməsi istiqamətində apardığı qətiyyətli siyaseti bu sahədə müsbət nəticələrə getirmişdir. Məhz cənab Prezidentin tapşırığına əsasən korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-ci il tarixdə keçirdiyi geniş müşavirəde Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin məsələye çox prinsipi-al mövqədən yanaşması, ayrı-ayrı sahələrdə müşahidə olunan negativ hallara açıq və kəskin münasibət bildirməsi birbaşa Azərbaycan dövlətinin və onun rəhbərinin mövqeyini ifadə edir.

Komissiyanın hazırladığı hesabatda Cəbrayıllı rayonunun bəzi ümumtəhsil məktəblərində Maliyyə Nazirliyinin Maliyyə Nəzareti Xidmeti tərefindən 2016-ci ilə aparlığı yoxlamənin nəticəsi barədə sənədlərin saxlanması üçün Respublikası Baş Prokurorluğunə göndərildiyi qeyd edilmişdir. Bu heqiqətən də təessüf doğuran bir haldır. Rayon icra hakimiyyəti rayonun digər ümumtəhsil məktəblərində belə halaların təkrarlanmaması üçün əməli tədbirlər görür.

Həmçinin Komissiyanın hesabatında mədəniyyət müəssisələrinin çalışan işçiləre 2016-ci ilə emək haqqı borcu yaranan 39 şəhər və rayonlarda Cəbrayıllı rayonu da vardır. Belə ki, Cəbrayıllı rayon Mədəniyyət və Turizm şöbəsinin keçəri il üçün illik xərclər sметasının əmək haqqı fondunda obyektiv səbəbdən vəsait çatmadığı üçün rayon Tarix Diyarşunaslıq Muzeysi üzrə 9 nəfər, Musiqi məktəbi üzrə isə 4 nəfər olmaqla cəmi 14 nəfər dekabr ayının əmək haqqının bir hissəsi ödənilməmişdir. Buna sebəb 2016-ci ilin fevral ayı-

da muzey işçilərinin əmək haqqının artırılması və musiqi məktəbinin müəllimlərindən 4 nefərinin əsas iş yerindən əmək haqqı saxlanmaqla rayonu təmsil edən məntəqə seçki komissiyasının üzvü olaraq 2016-ci ilde keçirilmiş Ümumxalq səsvermesi (Referendum) seçkilərinə cəlb edilmiş ilə bağlı olmuşdur. Bu barədə tələb olunan sənədən aidiyəti üzrə Maliyyə Nazirliyinə təqdim olunmuş ve məsələ müsbət həllini tapacaqdır.

2016-ci ilin yekunu və 2017-ci ilde qarşıda duran vəzifələrlə bağlı rayonda mövcud olan 1 şəhər və 22 kənd inzibati ərazi dairesi üzrə nümayəndəliklərde hesabat yığıncaqları keçirilmiş, hesabat yığıncaqları 2 min nəfərdən çox əhali iştirak etmiş, 122 nəfər çıxış edərək 45 təklif və tənqid qeyd səsənləndirmişlər. Hesabat yığıncaqlarının yekunu Şurada müzakirə edilərək ümumileşdirilmiş və həllini təmin etmək üçün tədbirlər planı təsdiq edilmişdir.

Qəsəbədə keçirilən hesabat yığıncaqlarında səsənləndirilmiş təkliflər əsasən yararsız enerji sayğacılarının yenisi ilə əvəz edilmiş, qəsəbələrdə məskunlaşan gənc ailələrin evlə təmin edilmiş, daxili ara yolların qumlanması, yol kənarlarında təmizlik işlərinin davam etdirilməsi, baramacılığın inkişafı üçün tut ekini sahələrin genişləndirilməsi və işsizliyin azaldılması üçün yeni məşqulluq sahələrinin yaradılması barədə olmuşdur. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçirilən hesabat yığıncaqlarında isə əsasən həmin ərazilərdə fealiyyət göstərən məktəblərin təmir edilməsi və istiliklə təmin olunmayan məktəblərə istilik sistemini quraşdırılması, məcburi köçkünər yaşayış ərazilərdə xeyirşər yerlərinin tikilimi və ya qurğuların verilməsi, köçkünərlər kompakt yaşadığı məhəllələrə gələn yolların qumlanması məsələləri təklif edilmişdir. Yığıncaqlarda vətəndaşlarımız tərefindən irəli sürülmüş təkliflərin hər biri etrafı təhlil edilərək eyni məzmunluq təkliflər birləşdirilmiş və onlardan ən vacibləri tədbirlər planına daxil edilmişdir.

Azərbaycan Respublikasında körpeler evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1941 nömrəli Sərəncamına əsasən rayonda fealiyyət göstərən 50 uşaq yerlik 11 uşaq bağçası Təhsil şöbəsinin tabeliyindən çıxarılıb rayon icra Hakimiyyətinin tabeliyine verilmişdir.

Rayon icra Hakimiyyəti 11 uşaq bağçalarının fealiyyətinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki inkişafı üçün vaxtaşırı lazımi tədbirlər heyata keçirir. 2 qruplu 11 uşaq bağçasında hər qrupda 20 uşaq olmaqla 440 uşaqın təlim-tərbiyəsi ilə 55-i tərbiyəçi, 70-i digər işçilər olmaqla 125 nəfər məşqül olur.

Uşaq bağçalarında müntəzəm olaraq Yeni il, Novruz bayramı, 10 may - Ulu öndər Heydər Əliyevin anadan olduğu gün və Güllə bayramı, Əlifba bayramı günü, 1 iyun - Uşaqların Müdafiəsi günü, 21 sentyabr - Sülh günü ilə əlaqədar bayram şənlikləri, 20 Yanvar - Ümumxalq hüzün günü, 26 fevral - Xocalı soyqırımı günü, 23 avqust - Cəbrayıllı rayonun işğal ilə əlaqədar anım tədbirləri keçirilir. Həmçinin pedagoji təcrübənin yayılması məqsədi ilə məktəb yaşına çatmamış uşaqların tədris-tərbiyə alması üçün mütəmə-

di olaraq bağçalarda çalışan təbbyeqçilər açıq məşqələlər keçirir, qəsəbə fealiyyəti göstərən tam orta məktəblərin ibtidai sinif müəllimləri ilə eləqəli şəkilde qarşılıqlı işlər görürlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, keçən ilin fevral ayindan Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış 77.4 min nefər Cəbrayıllı məcburi köçkün təbbyeqçisi ilə əlaqədar xidmət şəkildə qarşılıqlı işlər görürlər. Hesabat yığıncaqlarının yekunu Şurada müzakirə edilərək ümumileşdirilmiş və həllini təmin etmək üçün tədbirlər planı təsdiq edilmişdir.

tam orta məktəbinde mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmış, Bakı, Sumqayıt şəhərləri və digər rayonlarda fealiyyət göstərən məktəblərdə isə ehtiyac olan xırda təmir bərpa işləri aparılmışdır.

2016-ci ilde Sabirabad rayonu ərazisində istismar müddətini başa vurmuş Şəhəriyər və Güdəcürhür fin tipli düşərgələri leğv edilərək Dövlət Proqramına uyğun olaraq yeni məcburi köçkün qəsəbələri salınmış və onların hər birinde 150 və 200 şagird yerlik məktəb binaları tikilərək istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərefindən verilən 24994 manatlıq 920 dəst oğlan və qız paltarı alınaraq rayonun ümumtəhsil məktəblərinə paylanmışdır. Təhsil Nazirliyi tərefindən verilmiş 37848 ədəd müxtəlif adda 83438 manatlıq dərslik pulsuz olaraq bölgü əsasında ümumtəhsil məktəblərinə qatdırılmışdır.

Azərbaycan Respublikası Nazirler Kabinetinin 11 iyul 2016-ci il tarixli 271 №-li qərarının icrası ilə əlaqədar rayonun şəraitini olan 31 ümumtəhsil məktəbinde 32 məktəbəhəzərlər qrupu yaradılmışdır. Həmin qruplarda dərs deyəcək 42 müsbət kurslara cəlb olunmuşdur.

2015-2016-ci tədris ilində buraxılış imtahanlarında iştirak edən rayonun 42 ümumtəhsil məktəbindən tam orta təhsil kursu üzrə 9 məktəbin (4 sayılı, 5 sayılı, 7 sayılı, 23 sayılı, Əmirvarlı, Süleymanlı, Daşkəsen, Hovruslu, Qoşşudlu) XI sinif şagirdləri yüksək, 6 məktəbin (2 sayılı, 12 sayılı, 8 sayılı, 18 sayılı, K.Məmmədov adına Böyük Mərcanlı, Dağtumas) XI sinif şagirdləri zəif nəticə göstərmişlər.

O, cümlədən ümumi orta təhsil kursu üzrə 11 məktəbin (3 sayılı, 10 sayılı, 22 sayılı ümumi orta, 25 sayılı, Çullu, Sirkə, Şahvəlli, 14 sayılı, Mehdi, 21 sayılı, K. Məmmədov adına B. Mərcanlı) IX sinif şagirdləri zəif nəticə göstərmişlər.

Rayonun ümumtəhsil məktəblərinin 11-ci sinifin bitirən 691 şagirddən 426 nəfəri ali məktəblərə sənəd vermİŞ, onlardan 287 nəfər, əvvəlki illərin məzunlarından isə 23 nəfər olmaqla 310 nəfər respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 35 nəfəri isə orta ixtisas məktəblərinə - ümumilikdə 345 nəfər qəbul olaraq tələbə adını qazanmışdır. Qəbul olunan məzunlardan 19 nəfəri 600-dən yuxarı bal toplamışdır. Əhənəvi olaraq bu il de rayon icra Hakimiyyəti tərefindən 600-dən yuxarı bal toplayan məzunlara topladıqları bala müvafiq olaraq pul mükafatı teqdim olunmuşdur.

Belə ki, 8 məktəb (Quyraq, 4 sayılı, 5 sayılı, 23 sayılı, Süleymanlı, Daşkəsen, Hovruslu, Qoşşudlu) ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərmişlər. Qeyd etmək lazımdır ki, yüksək nəticəyə nail olmuş məktəblərlə yanaşı aşağı nəticə göstərmiş məktəblərimiz də vərdir. (Sirkə, Çullu, 7 sayılı, 12 sayılı, 8 sayılı, 10 sayılı, 18 sayılı, Dağtumas, K. Məmmədov adına Böyük Mərcanlı).

2015-2016-ci tədris ilində fənn olimpiadalarının Respublikada turunda iştirak edən 7 nəfər şagirddən 1 nəfəri, Daşkəsen kənd tam orta məktəbin IX sinif şagirdi Şahverdiyev Sirac Məbariz oğlu "Gümüş medal" a layiq görülmüş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Diplomu" ilə təltif olunmuşdurlar.

Şagirdlərin sağlamlığının qorunması, onların fiziki hazırlığının döşəməsi təmir edilmiş, Bakı şəhərində fealiyyət göstərən 23 sayılı

kəzində saxlanılır. Bu məqsədlə şagirdlər müxtəlif idman klublarına və məşqələr cəlb edilir. Onlar arasında müxtəlif yarışlar keçirilir, qaliblərin Respublikə və ya Beynəlxalq yarışlarda iştirak etmələri üçün şərait yaradılır.


Təhsilin inkişafındakı xidmətlərinə, gənc neslin təlim-tərbiyəsində yüksək nəsiləyyətlər əldə etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 5 oktyabr-Beynəlxalq Müellimlər Günü münasibəti ilə Əmərvarlı kənd tam orta məktəbin ibtidai sinif müellimi Bayramova Zöhrəbanı Bayram qızı "Əməkdar müellim" fəxri adına layiq görülmüşdür.

Ermenistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağın, elecə də ona bitişik olan 7 rayonun ərazisinin işğal ediləsi, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqə nəticəsində problemin hełə də öz həllini tapmaması ölkəmiz üçün çox zəruri olan gənclərdə hərbi vətənpərvərlik hissini gücləndirilməsi, onlarda düşmənə barışmaz münasibətin formalasdırılması, zabit kadrların hazırlanması məsəlesi rayon icra Hakimiyyətinin, elecə də təhsil işçilərinin daim diqqət mərkəzində saxlanılır. Mehə bunun nəticəsidir ki, bu ilki tədris ilində şagirdlərimizden iki nəfər Sərəd Qosşuları Akademiyasına, 3 nəfər Azərbaycan Dövlət Dəniz Akademiyasına, 2 nəfər Milli Aviasiya Akademiyasına, 3 nəfər şagirdimiz isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olaraq təhsilərini bu istiqamətdə davam etdirəcəklər. Lakin hełə də bu qənaətləndirci nəticədəyildir.

Rayon Təhsil şöbəsi hərbi təməyülli məktəblərə şagird qəbulunun artırılması istiqamətində məktəblərdə maarifləndirici işləri gücləndirməli, keçən tədris ilində buraxılış imtahanlarında (ana dili, riyaziyyat fənlərindən) və ali təhsil müəssisələrinə qəbulda zəif nəticə göstərmiş ümumtəhsil məktəblərinin təlim işini yüksəltməli, tədrisin keyfiyyətini artırmaq məqsədi ciddi iş aparmalıdır.

Rayon Mədəniyyət və Turizm şöbəsinin mədəniyyət müəssisələri 2016-ci ilde ideoloji təhlükətənə davam etdirmiş, əhaliyə göstərən mədəni xidmətin səviyyəsini yüksəltmiş, rayon icra Hakimiyyətinin destəyi nəticəsində müxtəlif xarakterli rayon tədbirləri hazırlanıb həyata keçirilmişlər. Yeni il şənliyi, 2 fevral Gənclər günü, 20 mart Novruz bayramı ilə əlaqədar şənliklər, faşizm üzrə qazanılmış 70 illiyinə həsr olunmuş müxtəlif səfirlər, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin berpasının iyirmi beşinci ildönümüne həsr olunmuş tədbirlər, həmçinin 20 Yanvar-Milli Hüzn günü, 25-26 fevral tarixlərində "Xocalı soyqırımı", 31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilmişdir. Hərbi vətənpərvərlik və mədəni həmlik işi sahəsində şəbənin musiqi kollektivi döyüş bölgəsindəki əsgər və sərhədçilər qarşısında mütemədi olaraq maraqlı konsert programı ilə çıxış etmişlər. Lakin qeyd etməli ki, fealiyyət göstərən mədə





Şakir ƏLİFOĞLU

Lələ təpəsi zəfəri böyük qayıdışın təməlidir

# Lələ təpəsi - Cəbrayıla açılan qapı



**2016-ci ilin aprel döyüşləri zamanı döyüşçülərimizin Cəbrayıllı rayonu ərazisindəki strateji əhamiyətə malik Lələ təpəsi yüksəkliyini düşmənlərdən geri qaytarması ilə rayonumuzun yeganə kəndi kimi neytral ərazi kimi nəzarətdə saxladığımız Cocuq Mərcanlı kəndinə gedis-golüş təhlükəsi demək olar ki, aradan qaldırıldı. Akademiyadakı iş yoldaşları məndən həmin əraziyə getmək niyyətimi eşidəndə, narahat oldular, hətta "çalış getmə, qorxulu səfərdi" deyə canyananlar da oldu.**

Mən isə israrla qorxmadiğimi bildirdim, necə deyərlər, Cəfər Cabbarlı demişkən, "ölüm nədir ki, onun xofu ilə-höküm ilə xalqa həqirənə eyləyim təzim". Əslində, o şey insana qorxulu kabus təsiri bağışlayır ki, onun mahiyyətindən xəbərsiz olursan. Ölüm də heç kəsin bu dünyada var ola-ola qedib-qayıtmış olduğu (tanıldığı, gördüyü, bildiyi) adı qapılardan deyil. Ölüm elə bir qapıdır ki, o qapının ağızından içəri girenler bir də saq geri qayıtmır. Bu səbəbdən də ölüm insanlar üçün hemişə dəhşət, qorxu hissi yaradır. Həm də ona görə ki, ölümün sırrı, mahiyyətinin nədən ibarət olduğu, bir sözlə, ölümün fəlsəfəsi hər adama aqah olmur. Bax budur ölümü insanların gözündə-nəzərində, düşüncəsində vahiməli edən... Mən isə bir fərd olaraq - keçmiş döyüşü kimi birbaşa ölümün içindən keçib gəlmış adamam. "Deyirmanın gözündən ölü salsan, saq çıxan adam" da heç ölümdən qorxarmı?! Bir də ki, mən ölümün fəlsəfəsini ləpçədan anlamışam. Deyəsan, "Elegiyadan doğulan şəhadətnamələr" adlı silsilə yazılarının bərində də bu məsələyə azacıq da olsa toxunmuşam. Üstəlik, "Yas mərasimləri" mövzusunda tədqiqatında da bu məsələnin mahiyyətine nüfuz etmişəm. Bu kimi səbəblərdən də ölüm mənim üçün nəinki qorxulu kabus simasını çoxdan itirib, həmçinin ölümü qarşılıya bilmək mənə evində adı bir qonağı qarşılıqla dərəcəsində adı görünəndir. Ölümün yenilməsi həddi olan şəhidlik isə her bir kəs üçün şəreflə

qarşılanmalıdır. Şəhidlik ölümün gözünün içindən şəstlə yeriib keçmək, ölümə meydan oxumaq və ölümə qələbə çalıb Xızır peyğəmbər kimi ölümsüzlüyə qovuşmaq hünəridir. Hələ 1993-cü ildə döyüşü kimi qəflətən ermənilərin əlinə əsir düşəndə də, orada ölümən qırpinib-çəkinmədim, qəddar düşmənlərimlə heç bir ölüm qorxuya yaşımadan mərdi-mərdən davrandım, məni gözləyəcək işgəncəli ölümün yolunu təbiilikle qarşılımağa daxili dünyamı səfərbər etdim. Lakin gözlənilməz təsadüf neticesində əlimə düşən

## II yazı

hədəf altında saxlamışdır. İndi isə artıq rayonumuzun bu kəndi tam döyüşçülərimizin nəzarətinə keçmişdi və yaxın gələcəkdə dövlətimizin burada əhalimizin məskunlaşması ilə bağlı tədbirlər görəcəyi də məlum məsələ idi. Deməli, bu aprel döyüşləri həqiqətən də gələcəkdə ələmənən şanlı qələbəmiz üçün düşmənlərimizə bir abırlı-başlı mesaj demək idi. Elə Lələ təpəsindən Cəbrayıllı torpağına açılmış qapının hesabına da biz Cocuq Mərcanlı

açımışdı və bu gülün rayihəsi xarabaya çevrilmiş kəndin mənzərəsini dəyişdirməyə - cənnetməkan gülən bağçasına döndərməye istiqamətlənmış fədakarlıq idi. Ev sahibi Oqtay Həziyev və ailə üzvləri ilə görüşdükdən sonra Oqtayın maşınınə əyləşib Cocuq Mərcanlı kəndinin tükürpədici xarabalıqları ilə hərəkət edirik. Hərbi hissə komandirinə mənim gelişim haqqında məlumat verilir ki, rayon qəzetinin baş redaktoru gelib. Kəndi gəzib-hərəknəmək və reportaj hazırlamaq fikrindədir. Komandirdən razılıq alındıqdan sonra guya kəndarası yollarla maşınımız irəliləyir. Ona görə "guya" deyirəm ki, əslində çox vaxt yerlə bir edilmiş evlərin xarabalıqları üstündən də keçib-gedirdik. Kəndarası yollara gelincə isə artıq 24 ildir ki, gedişgeliş olmayan maşın yollarını nəinki ot, həmçinin kol-kos da basmışdı, belə demək mümkünə, heç yoldan nişanə-əlamət də qalmamışdı. Kəndin sakinləri olmuş yol yoldaşları Xanlar müəllim, Məhəmməd Misirov kəndin İranla həmsərhəd olan cənub tərəfinə işarə ilə "burra şamdır", deyib danışdıqda, mən ətrafi gözdən keçirib, "hansi

sında şam, ya şamlıq ifadəsini indi eşidirdim.

Daha sonra xarabalıqları bir-birini əvəz edən evlərin yan-yörəsindən ötüb keçdiyə, onların öz aralarında: - bu, İfadə Şahmarovun, bu, İsmət Həziyevin, bu, Seyfəddin Qaraşovun, bu, rəhmətli Əfəd Qaraşovun, bu, rəhmətli Kazım Cocuqovun... evidir, yandırılıb yerlə bir edilib - deyib təessüflə başlarını yellədiklərini müşahide edirdim.

Deyirəm ki, yiyələri bir vaxtlar min bir əziyyət bahasına və min cür həvəs içinde tikdikləri bu evlərinə vaxtsa erməni vandalları tərəfindən uçurulub-dağıldılacığını heç eyinlərinə belə gətirməzlər. İndi sahibsiz qalmış bu evlərin-eşiklərin yerinə-yurduna su calanmışdı, hətta mənimlə yol yoldaşı olan kəndin sakinləri bəzən yanından ötüb keçdiyimiz xarabalığın-evin kimə məxsus olmasını da ayırd etməkdə çətinlik çəkirdilər. Hətta "Taxta Qəşəm" kimi tanınmaz kəndin varlı-hallı sakinləri olmuş yol yoldaşları Xanlar müəllim, Məhəmməd Misirov kəndin İranla həmsərhəd olan cənub tərəfinə işarə ilə "burra şamdır", deyib danışdıqda, mən ətrafi gözdən keçirib, "hansi



fürsətdən də ağıllı şəkildə yaralandıq və iki gecə-dündüz gizlin yollarla gəlib azadlığa qovuşdum. Ölümün ağızından salamat çıxdım və o vaxt bədahətən anidən dilimdən qopan aşağıdakı misralar həm də əbədilik yaddaşımı həkk olundu:

Bu gidi dünyanın canlı şahidi Şəhid gedər hax dünyaya haqq üçün. Mən isə şəhidlik pəncərəsində Boylanıb dünyani gördüm bəhtanda. Bir Zümrüd quşunun qanadlarında Şəhidlikdən şəhidliyə yol aşdım, Şəhid gəldim: bax diyyaya haqq üçün.

Mən diri şəhidəm, ölümü görüb Ölümün içindən gəlmisəm, qağ. Mən şəhid şəhidəm, haqq üçün ölüb, Nahaqqı əlimlə torpağa gömüb, Haqqı diriltməkün qalxdım ayağa. Şəhid şahid yurdum Azərbaycana Haqqını qaytarıb gətirəm cana!

Aprel döyüşləri zamanı mən Elgiz Əkbərin apardığı "Günəbaxan" verilişinin qonağı idim. Birbaşa efirə yayılmış programda ordumuzun rəşadətindən də qurur hissile söz açdıq. Mən onda efir vasitəsilə bildirdim ki, əsgərlərimizin bu fədakarlıqları düşmənlərimizə birbaşa bəri başdan qandırılan qələbə mesajımızın başlanğıcıdır. Bax mən onda həm də təzəcə yağıllandı azad edilmiş Cəbrayıllı torpağın-dakı Lələ təpəsinə de işarə edirdim. Çünkü Lələ təpəsi strateji mövqə baxımdan Cəbrayılla açılan qapını xatırladır. Belə ki, uzun illər rayonumuzun neytral zonada qalmış yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndini Lələ təpəsindən düşmənlər daim



kəndinə qorxu-hürküsüz girdik. Həm də öz doğulduğumuz Cəbrayıllı torpağının bir parçası kimi illərdir həsrətində olduğumuz yurdumuza ilk dəfəydi ki, qədəm basıldıq. Qorxmadiq ki, düşmənin qurmuş olduğu ölüm tələsine - minaya - zada düşüb mehv ola bilərik, çünkü ölsək doğma torpaqda rahat ölcəydiq deyə düşünüb-xəyallanırdıq.

Kəndin şimal-şərq tərəfində gözümüzə sataşan bir abadan eve nəzərən "Bir gül ilə bahar olmaz" deyimizə eks olaraq "Bir gül ilə də bahar olarmış" qənaətinə geldim. Belə ki, 23 ildir ki, doğma dədə-baba yurdunu tərk etməmək həm də ata ocağını kor qoymamaq demək idi. 26 hektar tut bağı olmuşdu bu kəndin. Üstəlik kəndin örüş sahəsində kənd təsərrüfatı sahələrini - heyvandarlığı, əkinçiliyi və s. yaşıtmayaq özə də cəbhəyanı bölgədə bir başqa cür əmək cəbhəsi açmaq anlamına gəlirdi. Və bu bir ailənin timsalında sanki bir gül



şam ağacı, hansı şam ağaclarından, hansı şamlıqdan söhbat açırsınız", -deyə soruşdum. Məlum oldu ki, Cocuq Mərcanlı camatının yerli dənizlərindən bura-nın örüş sahəsine şam, şamlıq deyirmişlər. Düzü, mən Qubadlıda Yazı düzü, Dağtumasda Gəyən düzü, Füzulidə Haramı düzü və bunlara müvafiq də yazı, haramı, gəyən sözlərini eşitmışdım, amma örüş sahəsi - çöllük mən-

ları eyni tayfaya-tirəyə mənsub adamlar olmalı idi. Cocuq sözü türkçə uşaq mənasını versə də, elə həm də "kiçik" mənasını da özündə daşıyan ifadədir: filankəsin cocuğu-uşağı, kiçiyi kimi anlaşılmışla cocuq-uşaq öz atasının yanında həm də mahiyyətə onun kiçiyi sayılır.

(Davamı səh. 7-də)



*Lələ təpəsi zəfəri böyük qayıdışın təməlididir*

# Lələ təpəsi - Cəbrayıla açılan qapı

(Əvvəli səh. 6-da)

Deyilənə görə, bir vaxtlar Büyük Mərcanlı kəndindən ailə qurub, ata-anasından fərdi təsərrüfat kimi ayrılan bir uşaq (ata-na gözündə övlad hansı yaşında olmasına baxmayaraq, uşaq (cocuq) kimi təsəvvür olunub-adlandırılır) gelib həmən bu Cocuq Mərcanlı deyilən ərazidə məskən salır. Elə o çagdan da kənd Büyük Mərcanlı camaati tərəfindən "cocuğun (uşağın) kəndi" kimi təninin və nəticədə burada artıb-çoxalan ailələr hesabına yaranan kəndə de Cocuq epiteti artırılmaqla sonradan qeydiyyata alınanı rəsmi olaraq "Cocuq Mərcanlı" kimi sənədləşdirilir. Çox güman ki, hazırda kənddəki Cocuq soyadı daşıyan nəslin ulu babası da həmin "cocuq" ləqəbi ilə el arasında adı tanınır-hallandırılmış adamın töremlə-tayfalarıdır.

Maşını kəndin ortasında saxlayıb, hələ qarı tamam əriyib qurtarmamış kəndarası yollarla xeyli də piyada hərəkət etdi. Xanlar müəllimə gizlincə göz qoydum. Yerləşmə-duruşunu ondan xəbersiz izlədim. Görkəməcə canlı-cüssəli adam olan Xanlar müəllim özündən ixtiyarsız olaraq doğma kəndinin bu vahiməli görünüşündən, acınacaqlı halından sanki özü də yaziqlaşmış, fağır bir görkəmdə mələl-müşküldən döndürdü. Gördüyü dənşəti mənəzərinə təsirindən ağırlaşmış ayaqlarını da zorla çəkib aparır, ləng addımlarla hərəkət edirdi. Baxışlarına bir qüsse-kədər çökümsüdü. Mən nə qədər onu dindirib-danişdırmağa cəhd etsəm də, elə bil heç qabaqki adam deyildi, sözə güclə, nəfəsi təngimmiş kimi ağır-agır cavab verirdi.

Kəndin məktəb binasının yerləşdiyi yere çatanda isə onun üzəyindən keçirdiklərini belə də qələm yazmaqdə acizlik çəkər. Bir tərəfdən qayğısız uşaqlıq, məktəblili illərinin vətəni olmuş xarabaxanaya döndərilmiş məktəb binası, bir tərəfdən isə məktəbə lap yaxın olan doğulub dünyaya göz açlığı qayğısız uşaqlığının bəşiyi olmuş evlərinin divarında özünə açıq-aydın şəkilde yer eləmiş topdan açılan mərminin açdığı yekə dəyirmi oyuq bu ağır zülmü çəkməyə adamdan tab isteyirdi.

Aşiq, işin ağlaram,  
Yazın-qışın ağlaram,  
Fəleyin zülüm işin ağlaram.

Oqtayın 80 yaşlı ağbirçək anası Minare xalanın doluxsuna-doluxsuna bütöv şəkildə deməyə dili gəlmədiyi bu el bayatisının sözüleri sanki indiki durumda Xanlar Zeynalovun boyuna-əhvalinə biçilmişdi. Əsgərlərimizin içinde yerləşdiklərini güman etdiklərindən, məktəb binasını hədəf götürmüştən, düşmən mərmisi məktəbdən yan tövbən onların evlərinə düşmüşdü. Xanlar müəllim həyat yoldaşı Nubar xanımla məcburi köçkünlükden sonra ailə qurmuş olduqlarından, Nubar xanım da, belə demek mümkünse, er evinə ilk dəfə idi ki, indi ayaq açıldı. Amma nə "er evi", ne "ayaq açmaq" ... Hansı şəraitdə, hansı veziyetdə, məlum idi... Bu sehnənin özü de

dərk edən üçün bir tükürpə dici, cana üzütmə getirən real acı həyat səhnesi idi; bu, aktyorların kino-da, tamaşa oynadığı yarışsa-nəvi bir görünüy yox, bəli, acı həyat reallığı id. Mənim təkidimlə onlar üçün doğma olan xarabası qalmış bu evin həyat-bacاسında birge şəkillərini çəkdim. Allah, necə götürürsən bu amansız işləri... ər evinə ilk dəfə gəlinlik paltarında

burada. Azacıq daş topası kimi nə isə gözə dəyməsəydi, deyərdin ki, bura heç yurd yeri, ev-esik yeri olmayıb. O dərəcədə silinib-süpürülmüşdə evinin yeri. Bu yerdə eslen Araz Maşanlı kəndindən olan Nubar xanım mənə müraciət-lə: - Şakir müəllim, indi gör bizim kəndlərimiz, bizim ata-baba evlərimizin yeri nə vəziyyətə salınib eyy, -deyib ah çekdi. Amma Mə-

tayınca yox, Arazın üstündə - üst tərəfile - Cocuq Mərcanlı tərəfə gəlmələrini arzulayırdı, bununla həmkəndlilərinin də bize qoşulub doğma kəndlərinə qayitmaq arzusunu demək isteyirdi ki, ata-baba yurdumuzu kimsəsiz qoymayaq... Ne bilim ey, adamin ağlına min cür dörtlü fikirlər gelirdi bu yanlıq səs-sədanın təsirindən...

Bir bayati da söylədi Minarə nənə:

Mən aşiq, o taya,  
O xırmana, o taya.  
Əl ver təmənnəşək,  
Məni də çək o taya.

Bu bayati bir vaxtlar o taya - Cənubi Azərbaycandakı soydaşlarımıza əlimizin çatmadığı vaxtların əhvalını eks etdirirdi. "Əl ver təmənnəşək" misrasında "təmənnəşək" ifadəsi köməkəşək menasına gəlirdi. "Təmən" sözü farsca "damən"- "ətək" ifadəsinin dilimizə uyğunlaşdırılmış variantıdır. "Damənəşək" (təmənnəşək) - hərfi mənaca "ətəkəşək" - yeni bir-biri-mizin ətəyindən tutaq, köməkəşib özümüzü bir tərəfə çıxardaq anlamanı gəlir. "Əl mənəm, ətək sərin" məsəlimizdəki kimi, el vermək, ətəkən yapışmaq yixilan yixilmaqa qoymamaq, dikəltmək, ayaq üstə saxlamaq demekdir.

Ümumiyyətə isə bayatidan çıxan məzmun təkcə "o taya çəkilmək" kimi hərfi anlarda yox, adəmi çətinlikdən xilas edib bir taya-bir tərəfə çıxartmaq kimi anlaşılmalıdır. Yeni hər hansı bir çətin durumdan "el ver təmənnəşək" deyə kömək istənilir bu bayatida.

Cəbrayıl torpağının ziyarətgahları beiyi olduğunu bildiyimden, sözəsəsi Minarə nənənən burada ətraf ərazilərde ocaqların-pırların olmasına soruşdum. Dedi ki, Seyid Rza ocağı deyilən pir var, ora bu saat gedib-gelməyin çətin olduğunu dedi. Çünkü ermənilər adəmi hədəfə ala bilər.

Aşiq Lələnin adı ilə bağlı olan Lələtəpəsi Cocuq Mərcanlının başının üstündə olduğundan, səhbəti bu mövzuya çəkmək istəyilə soruşdum ki, Aşiq Lələnin Arıq Al adlı qardaşının olduğunu söyleyirlər, düzəldmə? Cabab verdi ki, yox, Qazaxlar kəndinin qəbiristanlığının alt tərəfində Arqalı piri olub. Dağıdılib, indi qalmır, sadəcə adı qalib. O özü ayrı bir ocaqdı, Lələ ocağına aidiyyatı yoxdu.

Sonra da əlavə etdi ki, həmin Arqalı pirinin altıncan İran yol gedirmiş. Araz çayı qalırımış o yolun (yəni tunelin) üstündə. Başqa sözlə, o gizli yeraltı yol Araz çayının altından keçib gedmiş İran tərəfə.

Səhbəti bir daha Lələ təpəsinə bağlamaq üçün məşhur Lələ bayatisindən bir-iki misra dedim. Minarə nənə tez sözümüzün üstünü getirib, bayatını belə söylədi:

Lələyəm, başdan mən,  
Yemərəm hər bişən aşdan mən.  
Nə atam var, nə anam,  
Yaranmışam quru daşdan mən.

Oxularımıza bu yerdə bir əlavə informasiya da verim ki, Osetin xalqının bir "Nart" adlı epusu var. Həmin eposun qəhrəmanı

olan Sosruko (Soslan) da daşdan doğulub. Əlbəttə, bu, başqa bir tedqiqatın mövzusu olub, xalqlar arasındaki ədəbi-mədəni əlaqərin bərpası baxımından maraqlıdır.

Həə, nənəmizin dili açıldı, nə açıldı. Başladı Lələ haqqında danışmağa ki, Lələ üç qardaş olub. Onların biri İran taydadi, biri bilmərəm hankı ölkədədir. Üçü də sonuz olub. Bir şüş daşı böülübü, bir yürüük qayırlırlar. Qoyurlar yürüyə, yırğalayırlar. Allahdan uşağı can gəlir. İndi bu Lələ təpəsi həmin Lələnin özüdür, ora ocaxdı, pirdi. Lələ təpəsinin ucu şüş (şış) idi. Onun şüş yerdən işix yanındı. Ora pak adam getməliydi. İndi ora ermənilər getdi, ocax mundarlandı, işiq da söndü. O işiq çəşənbədən çəşənbəyə öz-özüne yanındı. Lələ təpəsinin aşağısında bulaq var imiş. Bir natəmiz adam gelib bulağa çatıb, onda yuyunub, bulaq murdarlanıb, ondan sonra işiq da söñüb.

Minarə nənə o bulağı gördüyü də dedi. Bildirdi ki, bu Lələ təpə ocağının suyu da (bulağı da), çırığı da var idi. Sonra sözüne davam edib dedi ki, o Lələ təpəsi əvvəller ucu şüş təpə idi. Təpənin başında üç ağac var idi, qurumuşdu. O ağacların dibində öz-özüne ocax-çırax yanındı. İndi bu Lələ təpəsi bizim üçün ocax ki-midi, müqəddəsdi.

Burada bir haşiyə çıxmış istərdim. Minarə nənə dedi ki, Lələ təpəsinin pirinin suyu da, çırığı da var idi. Bu məqamda su və od birliyi bir müstəvəde birləşib bütövlük təşkil edir. Bu, həm də su və od müqəddəsliyini eks etdirir. Lələ təpəsinin əvvəller mövcud olan şüş hissəsi ağacdən imiş. Bu da ağaçın təmənnəşək menasına gəlir. Ümumiyyətə isə bayatidan çıxan məzmun təkcə "o taya çəkilmək" kimi hərfi anlarda yox, adəmi çətinlikdən xilas edib bir taya-bir tərəfə çıxartmaq kimi anlaşılmalıdır. Yeni hər hansı bir çətin durumdan "el ver təmənnəşək" deyə kömək istənilir bu bayatida.

Cəbrayıl torpağının ziyarətgahları beiyi olduğunu bildiyimden, sözəsəsi Minarə nənənən burada ətraf ərazilərde ocaqların-pırların olmasına soruşdum. Dedi ki, Seyid Rza ocağı deyilən pir var, ora bu saat gedib-gelməyin çətin olduğunu dedi. Çünkü ermənilər adəmi hədəfə ala bilər.

Aşiq Lələnin adı ilə bağlı olan Lələtəpəsi Cocuq Mərcanlının başının üstündə olduğundan, səhbəti bu mövzuya çəkmək istəyilə soruşdum ki, Aşiq Lələnin Arıq Al adlı qardaşının olduğunu söyleyirlər, düzəldmə? Cabab verdi ki, yox, Qazaxlar kəndinin qəbiristanlığının alt tərəfində Arqalı piri olub. Dağıdılib, indi qalmır, sadəcə adı qalib. O özü ayrı bir ocaqdı, Lələ ocağına aidiyyatı yoxdu.

Sonra da əlavə etdi ki, həmin Arqalı pirinin altıncan İran yol gedirmiş. Araz çayı qalırımış o yolun (yəni tunelin) üstündə. Başqa sözlə,

o gizli yeraltı yol Araz çayının altından keçib gedmiş İran tərəfə.

Səhbəti bir daha Lələ təpəsinə bağlamaq üçün məşhur Lələ bayatisindən bir-iki misra dedim. Minarə nənə tez sözümüzün üstünü getirib, bayatını belə söylədi:

Lələyəm, başdan mən,  
Yemərəm hər bişən aşdan mən.  
Nə atam var, nə anam,  
Yaranmışam quru daşdan mən.

Oxularımıza bu yerdə bir əlavə informasiya da verim ki, Osetin xalqının bir "Nart" adlı epusu var. Həmin eposun qəhrəmanı



mübarək qədəmlərini bəsmalı, indiki anda oğlu əsgərlükde, qızı ərəgenlik yaşına çatmış bir ana kimi ər evinin xarabığını görürdü Nubar xanım. Mən uçurulub-dağıldımlı bu evin içərisinə mina basdırılmışından və s. ehtiyat etməkdən, birbaşa içəri hissəyə keçdim, otaqların yerlərini gəzdim, hətta evlərinin birində bu 23-24 il ərzində hardansa düşmən nar tumandan bitib əmələ gəlmış qollu-budaqlı nar ağacı da bitmişdi. Mən bu dəfə de israrla Xanlar müəllim Nubar xanıma təkid etdim ki, evin həyat hissəsindən içəri tərəfinə girsinlər. "Nubar xanım, sən indi xarabığına girdiyin bu eve qəçqinliq-köckünlük müsibəti görəməydi, ilk dəfə gəlinlik paltarında ayaq aqçamalıydın, rehmetlik qaynatıban Əvəz kışidən və Allah canına sağlıq versin, qaynanan Səkinə xaladan xeyir-dua alıb, xəlet-barat alıb toy-büsətla keçməliyidin", - deyə acı təssüf hissərimi də gizlədə bilmedim. Elə buradaca - bu evin içərisində de onların qoşa şəklini fotoaparatin yadداşına köçürüdüm.

hemməd Misirovun evinin yanında beton plitələrdən tikidirdiyi hamamı qalırdı. Onu da nə sökməyə, nə de uçurub-dağıtmışa gücləri çatmadıqdan, yerində terpenməz qalmışdı. Burda da Məhəmməd müəllimin şəklini fotoaparati-min yaddaşına köçürdüm. Yaşının bu ixtiyar vədəsində onun qəlbindən necə qara qanlar axdı, onu da bir özü bildi, bir Allahı...

Nəsillər dəyişir, köhnə nəslin

yerini yeni nəsildən tutur. Maraqlandım ki, Cocuq Mərcanlıdan en yaşlı sakının yaşı neçə olar? Cabab aldım ki, 1919-cu il təvəllüdü Növrəstə Qara qızı Abbasovadır ki, Biləsuvar dərəsi məcburi köçkünlər qəsəbəsində yaşayır. Bu yaşlı adamları qorumaq, vaxtında iken kəndə gətirmək və gənc nəslə onun vasitəsi ilə kəndin coğrafi mənzərəsini tanıtmışın vacibliyinən söz açdım...

Bizim yol bələdçimiz olan Qarabağ mühərribəsi veteranı Oqtay Həziyevin maşınına oturub yenidən onlara geldik. Hələlik Cocuq Mərcanlı kəndinin yegane sakınınnı evinə. Qeyd edim ki, 16 noyabr 2016-ci ilde QMƏVSƏLİB tərəfindən Oqtaya "Vətən naminə" medalı da verilmişdir. Oqtaygilə süfrə başına keçməmişdən önce ixtiyarlı anası Minarə Hakiyevanın yanını kəsdirib durdurub ki, bəs, ay nənə, bildiklərindən-eşitdiklərindən bir az danış.

Arazın üstündən gəl,  
Altı qum, üstündən gəl.  
O gəlməyən oğulları  
götür, oğul,  
Arazın üstündən gəl.

Yəqin bu bayati vasitəsilə nəmiz qəçqinliq-köckünlük vaxtı ermənilərdən canını qurtarmaq üçün özünü Araza vuran və Arazın suyunda qərq olanlarımıza yasla- ma deyirdi, Arazın altına gedənlər-məhv olanları nəzərdə tuturdu, Arazın üstündə gələ bilməyin salamatlılıq olmağını demək isteyirdi. Ya da ki, Arazın altına - alt tərəfincə, cənub tərəfincə - İran

**Şakir Albaliyev**



## Vergi Məcəlləsində yeni dəyişikliklər

Hörmətli vergi ödəyiciləri!

Nəzərinizə çatdırıraq ki, 1 yanvar 2017-ci il tarixdən qüvvədə olan Vergi Məcəlləsində 201 bənddən ibarət dəyişiklik olunmuş, o cümlədən Məcəlləyə 115 yeni maddə daxil edilmiş, 3 maddə ləğv olunmuş, 83 maddəyə dəyişiklik edilmişdir. Bu dəyişikliklər vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vasitələrindən səmərəli istifadə etmələrinə şərait yaratmağa, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə, vergi nəzarətinin artırılmasına, sahibkarlığın inkişafına dəstək verəcəkdir.

Vergi qanunvericiliyində edilmiş dəyişikliklər en mühüm istiqamətlərdən biri vergi yükünün azaldılması və pərakəndə ticaret fəaliyyətində ƏDV-nin ticarət əlavəsində hesablanması ilə bağlıdır. Qeyd olunub ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətə rəqəbat mühüm təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədile pərakəndə ticaret fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycan da istehsal edilmiş kənd təsərrüfatı mehsullarının satışı zamanı ƏDV həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərdən, yeni ticarət əlavəsindən hesablanır. Başqa bir güzəşt ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərinin 2017-ci il yanvarın 1-dən 3 il müddətində ƏDV-dən azad edilməsidir. Eləcə də icbari tibbi siğorta və səhiyyə xidmətləri göstərən qurumların gəlirləri müddətsiz olaraq mənfəet vergisindən, buğdanın idxlə və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, qüş etinin satışı 3 il müddətinə ƏDV-dən azad olunub. Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin 7 ilə qədər gelir vergisindən azad edilməsi də bə güzəştlərə addır.

Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vasitələrinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədile ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddəti 45 gündən 20 günə endirilib. ƏDV tutulan əməliyyatlar aparan digər şəxslər üzrə yaranmış artıq ödəmələr isə digər vergi öhdəlikləri ilə 3 ay müddətində əvəzləndikdən sonra qalan məbləğ 20 gün müddətində qaytarılacaq.

2017-ci il yanvarın 1-dən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi şəklində müəyyən edilməsi qeyd olunub: toyrlarda, şənliklərdə və digər tədbirlərdə aparıcı, çalğıçı, rəqqaş, aşiq,

### Elegiyadan doğulan şəhadətnamələr

13. Düşmənlərimin "şeytanın güclü çıxısın" qarışı meni tutdu eله bil. Şeytanlar Allahdan güclü çıxırlar, taleyi-qismətini zorla elimdən aldılar. Şeytanın (düşmənin) güclü çıxmazı ilə insanı fiziki cəhdən yox, ruhani baxımdan məhv etməsi artıq faciədir; dözlüməz faci... Allah heç kəsə göstərməsin.

14. Ruhumu sevdiyime (sevgilime) qurban verib məni yarımcan yaşadan fəna qüvvələr! Qurū canımı - cismanı halımı

da özüm qurban verib, bu dünyani yarı carla - yarımcıq, yarımcıq yaşamaqdansa, bütün şəkildə ölməyi üstün tuturam. Qoy ruhumla canım-cisinim birlikdə qurban getsin. Axi yarımcıq qurban heç qəbul olmaz ha!..

15. Mən səndən gözəlini tapa bilmədiyimden, evlənə bilmədim. Bu, həm də mənim sənənə verdiyim yüksək dəyrə ölçümündür! Bəs əvəzində sən

mənə nə dəyər verdin?!.. Mən səni zamanın və taleyin qarşısında suçu tutub, mütəssir kimi qiyamətəcən ittiham edəcəyəm!.. Vicdan məhkəməsinin qurdugu hax divanında nə cavab verəksən, onu bilmirəm.

16. Könlümün al qanı ilə suvardığım bağçamdağı al-qırmızı güllərə baxıb bəxtəvərlik verdi. Bəxtəvərliyə düşdüm - könlüm evi bərbad, tale taxtım tarmar oldu.

Şakir Albaliev

### İTMİŞDİR

Cəbrayıl rayon sakinləri 1974-cü il təvəllüdü İlqar və İlahə Qara oğlu Balacayev qardaşlarına, 1969-cu il təvəllüdü İmanov Mahmud Şirin oğluna, 1970-ci il təvəllüdü Musayev Ülfət Musa oğluna, 1967-ci il təvəllüdü İsgəndərov Mübariz Yunis oğluna, 1972-ci il təvəllüdü Məmmədov Kamil Rəvan oğluna verilmiş hərbi bilet itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:  
**Şakir Əlif oğlu  
ALBALIYEV**

Qəzet Ədliyyə Nazirliyində qeydə alınıb.  
H/h:55233080000  
kod: 200888  
VÖEN: 9900003611  
M/h: 013010001031  
Kapitalbankın Cəbrayıl filialı  
VÖEN: 8200035441  
Ünvan: AZ 1037, Bakı şəh.,  
Mətbuat prospekti, 529-cu məhəllə  
"Azərbaycan" nəşriyyatı.  
Telefon: (051) 441-15-82

## Gənclər günü qeyd edilmişdir

Fevralın 2-də Cəbrayıl rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin birgə təşkilatlılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarında çağışan genç emekdaşlar, ziyalilar, məktəbli gənclər, idmançılar və



finden qoyulan Gənclər gününnün təsis edilməsindən, gənclərə göstərilən dövlət qayğısına danışmışdır.

RİH başçısı çıxışında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətə həyata keçirilən gənclər siy-



gənclərin digər nümayəndələrinin iştirakı ilə "Cəbrayıl" sarayında "2 fevral - Gənclər günü" qeyd edilmişdir.

Tədbirdən əvvəl rayon gəncləri 4 sayılı qəsəbə ərazisində salınmış "Şəhidlər" Abidə kompleksində torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin abidası ötürü gül destələri qoyaraq ruhlarını ehtiramla yad etmişlər.

"Cəbrayıl" sarayında davam etdirilən tədbiri giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açmış, əsası Ümummilli Lider Heydər Əliyev tərə-

əsərinin mahiyyətindən, gənclərin vətənpərvərlik təbəyəsinə, təhsilinə və sağlamlığına göstərilən diqqətdən də etrafı səhəbət açılmışdır.

Tədbirdə rayon Gənclər və İdman idarəsi il ərzində keçirilmiş tədbir və idman yarışlarında feal iştirak etmiş gəncləri Fəxri Fərmanlarla təltif etmişdir.

Bayram tədbiri Bileşuvər Mədəniyyət və Turizm idarəsinin Cəbrayıl rayon nümayəndəliyinin hazırladığı rəngarəng musiqi programı ilə davam etdirilmişdir.

**"XUDAFƏRİN"**

### Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il fevral ayının 25-də saat 10:00-da Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Bileşuvər, Cəbrayıl, İmisi, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərini Şirvan şəhər Polis Şöbəsində qəbul edəcəkdir.

Vətəndaşlar daxili işlər organları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

**Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.**

**CƏBRAYIL RAYON POLİS ŞÖBƏSİ**

### Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənova, əzizi  
Rəfiqə Muxtar qızı Məmmədovanın vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Yazıcı-publisist İbrahimqızı Leyla Hüseynovanın vəfatından kədərləndiklərini bildirir və övladlarına dərin hüznə başsağlığı verirlər.

**Allah rəhmət eləsin!**

### Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Mustafayeva Sərəncam Məhəmməd qızı  
Qurbanova Rəfiqə İmamlı qızı  
Piriyev Seyfəddin Bayramqulu oğlu  
Abbasov Uraynat Rza  
İsgəndərova Gülsaba Köçəri  
Qarayeva Sona Əmir qızı  
Dostməmmədova Çimnaz Şahəli qızı  
Seydəliyeva Diliş İsmayıllı qızı  
Məmmədov İsmayıllı Şahburad oğlu  
Məmmədova Fatma Təhməz qızı  
Xəlilov İsləm Məhəmməd oğlu  
Abbasova Tahirə Hüseyin qızı  
Quliyeva Şüvən Mustafa  
Abbasova Letife Adışirin qızı  
Quliyev Xanhüseyin Xudamurad  
Salahov Şahmar Ağafər oğlu  
Həsənova Gülbətin Gəray qızı  
Bayramova Sehranə Rza qızı

Xankişiyeva Zeynəb Zülfəli qızı  
Abbasov Fikrət Qurban oğlu  
Əliyev Əli Rəvan oğlu  
Hacıyev Səfqulu Abbas oğlu  
Rəhimov Süleyman Lətif oğlu  
Məmmədova Sona Səfəralı qızı  
Həsənova Şəfiqə Yolçu qızı  
Abbasov Quşdan Əvəz oğlu  
Hüseynova Mərziyə Hümət qızı  
Quliyev Fərhad Fərhad  
İbrahimova Sevda İsmayıllı qızı  
Əzizov Ağaməd Baha oğlu  
Əhmədov Yusif Əliağa oğlu  
Babayeva Salıya Osman qızının

vəfatlarından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznə başsağlığı verirlər.

**Allah rəhmət eləsin!**

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə biler.  
Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.  
Ölyazmalar geri qaytarılmır.

Qəzet "Açıq Səma" qəzeti kompüter mərkəzində yığılib, səhifələnib və "Azərbaycan" nəşriyyatında çap edilib.  
albalievshakir@rambler.ru  
Sifariş №: 500  
Tiraj: 1000